

# Böyük pedaqoq, alim, istedadlı yaziçi Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib

**Tədbirdə Mir Cəlalin 110 illik yubileyi münasibətilə nəşr olunmuş “Füzuli sənətkarlığı” kitabı təqdim edilib**

**O**ktobre 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük pedaqoq, alim, istedadlı yaziçi Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.

## Sönməyən işqlar

AZORTAC xəbər verir ki, xatire gecəsində Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb.

mekteblərdə dərsə davamıyyət jurnalıları rus dilində yazılırdı. Bu səbəbdən də “Əliyev” familiyası “Aliyev” olurdu. Sanki bu na etiraz eləməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxu-

formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolü olduğunu, bu böyük yaziçinin Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etdiyini diqqətə çatdırıb. Gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini bölüşən akademik Akif Əlizadə bu ailənin üzvlərinin bu gün də Azərbaycana işiq gətirdiklərini, ədibin övladlarının və nəvələrinin ölkəmizi dünyada təhlükələrini vurğulayıb.

## Xoşbəxt yaziçi və pedaqoq, xoşbəxt ata

Tədbirdə çıxış edən Xalq yaziçisi Elçin deyib ki, Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yaziçi idi, ona görə ki, sovet sistemine deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan və tətədəşlərinin psixologiyası və tələbələri ferqli olsa da, Mir Cəlalin əsərləri indi də sevilə-səvilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşunas alım idi. Ədə-



ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğulları yetişdirməyə həsr etmişdi. Mir Cəlal həm də xoşbəxt bir atasıdır; onun sovet dövründə yetişdirildiyi övladları bu gün müstəqil Azərbaycana layiqince xidmət edirlər.

Akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, Mir Cəlal böyük şəxsiyyət olduğu qədər də böyük sənətkardır. Onun xalq tərəfindən sevilməsinin səbəbi şəxsiyyətində bu iki keyfiyyətin bir-birini təmamlamasıdır. “Füzulinin sənətkarlığı” kitabı bu gün də hərkəsə lazımdır. Mir Cəlal Paşayev ədəbiyyatın bir çox sahələrində yeni söz demiş alimdir. Təkcə “Füzulinin sənətkarlığı” onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edər.

## Gözel insanların gözel emalları xatirələrdə yaşayır

Tədbirdə Feyzulla Qasimzadənin qızı Nigar Qasimzadə, Həmid Araslinın qızı Nüşabə Araslı Mir Cəlalla bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, onun şəxsiyyəti özlüyündə bir məktəb idi. O, özü də bilmədən etrafındakı gənclərə bir cəsarət verirdi. Müləyim xasiy-

Mir Cəlal müəllimin vəfatından 40 il ötür. Lakin gözəl insanların gözəl əməlləri onlar haqqında xatirələrdə yaşayır. Gərək elə mənalı ömrü süresən ki, özündən sonra bu qədər xatirə qoyub gedəsen. Mir Cəlal müəllim məhz bu cür mənalı ömrü sürüb. Təhsin Mütəllimov Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabında dahi Füzuli eşqinin mahiyətini açığını vurğulayaraq, kitabın yenidən nəşrini yüksək qiymətləndirib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, habelə professor Abdulla Abbasov da Mir Cəlalla bağlı xatirələrini bölüşüb.

Sonda Mir Cəlalin oğlu Hafiz Paşayev tədbirin təşkilinə görə təşəkkürünü bildirərək deyib: “Siz böyük iş gördünüz. Əslində belə məclisler tez-tez olmalıdır. Ədəbiyyatımızda laiyqli yeri olan insanlar coxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir”.

Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzələrin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.

Ödəbin oğlu qeyd edib ki, Mir Cəlalin “Füzuli sənətkarlığı” kitabı 1958-ci ildən sonra bir neçə dəfə nəşr edilib. Lakin o nəşrlər Mir Cəlalin özünün nəşr etdiyi kitabdan çox fərqlidir. Belə ki, həmin nəşrlərdə müasirləşdirmə aparılıb, dinlə, sovet ideologiyası ilə bağlı yerlər çıxarılib. Lakin təqdimatı keçirilən kitab 1958-ci il nəşrinin mətninə əsaslanır.

Tədbirdə Aqil Melikov və Hüseyin Məlikovun ifa etdikləri müğamlarda Füzuli qəzəlləri səsləndirilib.

Qeyd edək ki, “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşunaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşunaslıq elminin qiymətli mənbələrindən dir. Mir Cəlal Paşayevin təkcə elmi irsi ilə deyil, həm də xeyirxahlığı, böyük müəllimliyi, sadəliyi ilə qəlbələrdə özünə abidə ucaldır.



Qeyd edib ki, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyin Cavid, Əhməd Cavad, Abdulla Şaiq, eləcə də Həmid Arası, Feyzulla Qasimzadə, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Heydər Hüseynov kimi ədəbiyyatşunas alımlər Azərbaycanın geleceyi üçün öz zekası və qələmləri ilə işiq yandırılmış insanlardır. Onların yandırıldığı bu işiq Azərbaycan xalqının yolunu daim aydınlaşdıracaq.

Altıñ il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdi. “Füzuli sənətkarlığı” kitabı ölkəmizdə müasir füzulişunaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-ci ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda namizədlilik disertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək “Füzuli sənətkarlığı” adı ilə nəşr etdirib. Kitab “Ədibin Evi” tərəfindən Mir Cəlalin 110 illik yubileyi münasibətilə yenidən çap olunub. Muzeyin direktoru bu kitabın nəşrini işığın qayıtmaması kimi dəyərləndirib.


## Hər yaziçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yaziçı ola bilər

Mir Cəlalin tələbəsi olmuş Xeyrulla Əliyev müəllimi ilə bağlı xatirələrini bölüşüb. “İndi qəribə görünse də, o dövrde



məz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışındı ki, mən onun mühəzirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyleyirdi ki, mən onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yaziçidan jurnalist olmaz, yaxşı jurnalist isə yaziçı ola bilər”, - deyən Xeyrulla Əliyev müəlliminin tələbəleri yaradıcılığa ruhlandırıldığını, yüksək insanı keyfiyyətlərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkçə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik Akif Əlizadə özünün də bir şəxsiyyət kimi



biyyatşunaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yənədə sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünkü pedaqoji fəaliyyətini komssomol və partiya

yəti vardi, lakin principial idi, mövqeyindən dönməzdi, yərəsiz güzəştə getməzdi. Bütün bu keyfiyyətləri ilə o, hər yaziçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi.

Mir Cəlalin tələbəsi olmuş Təhsin Mütəllimov deyib ki,